

Z. S. RƏSULOV, M. M. RƏŞİDOV texnika e. n.; M. Ə. QURBANOV

Həydar Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi
E-mail: zakirrasulbeyli@gimail.com

MÜASİR HƏRBİ MÜNAQİŞƏLƏRDƏ PİLOTSUZ UÇUŞ APARATLARIN TƏTBİQİ

Məqalədə son illər müasir döyüşlərdə ən səmərəli vəsitələrdən biri hesab olunan pilotsuz uçuş aparatlarının yaranma tarixi, döyüş xarakteristikaları və yaxın gələcəkdə onların inkişaf dinamikası ilə bağlı mövcud texniki və iqtisadi göstəricilər təhlil edilmişdir.

Açar sözlər: pilotsuz uçuş aparati, dron, asimetrik müharibə üsulu, multikopter, rotorlu pərvanələr, kəşfiyyat və müşahidə, axtarış və xilasetmə, sensor texnologiyası.

Son zamanlar dünyada və xüsusilə də regionda yaranmış hərbi-siyasi vəziyyət döyüş səhnəsində assimetrik müharibə üsullarından istifadə edilməsini zəruri etmişdir. Bu manada, hərbi münaqişələrdə uğurla tətbiq olunan pilotsuz uçuş aparatlarının (PUA)-nın istehsalı və təkmilləşdirilməsi üçün inkişaf etmiş dövlətlər tərəfindən böyük yatırımlar qoymağa başlamışlar. Bu, XXI əsrin yeni silahı olan (PUA)-lara müharibələrin aparılmasında yeni üsul və vəsitələrin yaradılması ilə xərcləri nəzərdə tutur.

Başqa sözlə, münaqişələrin həllinə belə yanaşma yeni silah növlərinin yaradılması və onların istifadəsi üçün hayatı keçirilən strategiyalarla əlaqələndirilə bilər [1,2].

Məlumdur ki, pilotsuz uçuş aparatları, pilotlu təyyarə və digər texnikalarla müqayisədə birincilərin əhəmiyyətli dərəcədə ucuz olması ilə bərabər müasir, qeyri-konvensional və hibrid əməliyyatlarda effektiv döyüş vasitəsi kimi kompleks tapşırıqların yerinə yetirilməsi üçün ən səmərəli platformaldan biri hesab olunur.

PUA və ya Dron. Müasir dünyada Dron və PUA ifadələri artıq bir sinonimə çevrilib. Dron ifadəsi hər hansı bir PUA-ya aid edilə bilər, lakin radio ilə idarə olunan vəsitələrə aid edilmir.

Radio ilə idarə olunan modellərin tarixi PUA və dronlardan çox-çox əvvələr mövcud olmuşdur.

Beynəlxalq Mülki Aviasiya Təşkilatı Assambleyasının təsdiq etdiyi sənədə görə, pilotsuz uçuş aparatlarının (dronların) – ucuşu uzaq məsafədən (yerdən, havadan, gəmi bortundan və kosmosdan) tam idarə olunan və ya avtomom şəkildə proqramlaşdırılan vəsitələrdür [2].

İlk pilotsuz mexanizmlər XIX əsrin sonunda yaradılmışdır, yəni 1899-cu ildə Madison-Skver-Qarden sərgisində mühəndis-ixtiraçı Nikola Tesla özünün ixtira etdiyi kiçik ölçündə radio ilə idarə olunan və dinc məqsədlər üçün nəzərdə tutulan gəmini nümayiş etdirdi [3].

Pilotsuz uçuş aparatlara hələ birinci dünya müharibəsində ixtirakçı-ölkələr maraq göstərmiş və həmin ixtiraların hərbi məqsədlər üçün istifadə edilməsinin əsası qoyulmuşdur [4].

Müharibələrdə pilotsuz uçuş aparatları kəşfiyyat üçün əsas alətə çevrilmişdir. İlk dəfə olaraq 22 avqust 1849-cu ildə Avstriya ordusu Venesiyin havadan bombardman edilməsi üçün saat mexanizmi olan pilotsuz aerostatlardan istifadə etmişdi [5].

Adətən, dron adlandırılan uçuş vəsitəsi təlim məqsədləri üçün də istifadə olunur. Məsələn, hava hədəflərini məhv edilməsini maşq edən ekipaj avtomom havaya qaldırılan dronu, məhv edən qədər uçuşunu həyata keçirir. Məlumdur ki, dronlar avtomom hərəkət edirlər, yəni tərtib edilmiş proqrama əsasən istənilən tapşırıq icra olunur.

Texnika və texnologiya problemləri

"Google X" qrupunun təklif etdiyi sürücünün müdaxiləsi olmadan avtomodilin idarə olunmasını da dron adlandırmaq olar [2].

Multikopterlər müxtəlif sayıda rotorlu qanadlara malik helikopterdir. Bu cihazlar kiçik ölçülü və çəkiyə malik olmaqla yanaşı helikopterlərdən fərqli olaraq, idarə edilməsinin öyrənilməsinə daha az vaxt tələb edir.

Müasir PUA-ları dörd qrupa bölmək olar, onların təsnifikasi və xarakteristikaları cədvəldə verilmişdir.

Pilotsuz uçuş aparatları				
Xarakteristika kaları	Çekisi, ton	Havada qalma (uşus) müddəti, saat	Uşus hündürlüyü, km	Qeyd
Təsnifikasi				
1. Mikro (yüngül)	< 0,01	1,0	1,0	Mikromexaniki quşlar və həşəratlar
2. Mini (küçük)	< 0,05	5,0	3,0+5,0	-
3. Midi (orta)	< 1,0	15,0	10,0	-
4. Makro (ağır)	> 1,0	>24,0	20,0	-

Donanmanın səmərəliliyinin artırılmasında pilotsuz uçuş aparatlarının rolü. PUA-lar bir çox təsərrüfat sahələrində olduğu kimi hərbi tapşırıqların icrasında da mütləmədi olaraq istifadə olunmağa başlanılmışdır. Dövlətlərin dəniz sərhədlərinin və dənizdəki strateji maraqlarının qorunması üçün hərbi donanmalar daima hazır vəziyyətdə olmalıdır. Bu məqsədlə müxtəlif təyinathı PUA-lardan istifadə olunması məcburiyyəti meydana gəlmişdir.

PUA-lar pilotlu uçuş aparatlarına nisbətən aşağıdakı üstünlüklərə malikdir:

- uzun müddət (20+30 saat) havada qalmığı tələb edən tapşırıqların yerinə yetirilməsi;
- kimyevi, nüvə və bioloji silahlارın tətbiqi nəticəsində çirkənməsi sahələrdə xidmət və bu sahələrin təmizlənməsi zamanı mümkün risklərin minimuma endirilməsi;
- düşmənin intensiv müdafiə olunan sahələrinin kəşfiyyatı, müşahidəsi və atəşə tutulması;
- hərbi və kəşfiyyat fəaliyyətləri zamanı qarşı tərəfin məlumatı olmadan tapşırığın icra edilməsi, PUA-ların aşkarlanması zəif olması və onlardan istifadənin iqtisadi cəhətdən daha sərfəli olması.

Xüsusi təyinatlı qüvvələrə birbaşa və ya dolayı dəstək vermək məqsədilə, PUA-lardan istifadə etməklə dənizdə təhlükəsizliyi təmin etmək üçün aşağıdakı tapşırıqları icra etmə mümkündür:

- kəşfiyyat, müşahidə, aşkarlama, diaqnostika, axtarış, xilasetmə və dənizdə patrul aparmaq;
- minaların aşkarlanması və məhvi, sualtı qayıq əleyhinə müdafiə, suüstü döyüş, radioelektron mübarizə, desant bölmələrinə birbaşa və ya dolayı dəstək, sərhəd xəttinə nəzarət, hava-hava döyüşü, birbaşa və ya digər vəsitələrə istiqamətləndirməkə atış;
- okeanoqrafiya və ya hidroqrafiya, rabita, qazaların diaqnostikası, kimyevi, bioloji, radioaktiv və nüvə çirkənməsinin aşkarlanması, yük (kargo) işləri.

İnsansız idarə olunan sualtı aparatlar (ISA). ISA-lara donanmalarla qoyulan tapşırıqlar, onların sinifinə, daxili və ya xarici sistemlərinə və sensorlarına görə fərqlənir.

ISA-lar kabellə və kabelsiz (avtomom) idarə olunmaqla iki qrupa bölündür:

- kabellə idarə olunan (KİO);
- avtomom idarə olunan (AİO).

KİO-lar çətin şəraitlərdə və ya dənizin minlərə metr dərinliklərində kabel vasitəsilə bir operator tərəfindən istiqamətləndirilərək dalğıcılarının işini təmin edir [6].

AİO-lar isə kabel əlaqəsi olmadan öz naviqasiya sistemləri və enerji mənbələri hesabına tam avtomom hərəkət edən aparatlardır və bunlar hərbi məqsədlər üçün daha perspektivdir.

AİO-ların üzmə qabiliyyəti ilə əlaqədar idarəetmə sistemində nasazlıq yarandıqda, o, sərbəst şəkildə su səthinə çıxa bilir.

AİO-ların batareyalarının tutumundan asılı olaraq, onlar suyun altında bir neçə saatdan bir neçə günə kimi qala bilirlər.

Kabelli sualtı aparatların həcmi müxtəlif, kabelin uzunluğu isə 100 metrdən başlayaraq istənilən uzunluqda ola bilər. Bu sistemlərin mənfi cəhətlərindən biri yüksək enerji tələbatıdır.

Hal-hazırda İSA-lar mülki və hərbi məqsədlər üçün istifadə olunur. Hərbi məqsədlərdən Okeanoqrafiya, sualtı mühafizə, kəşfiyyat və müşahidə, minaların axtarışı və zərərsizləşdirilməsini qeyd etmək olar.

İSA-dakı sensorlar vasitəsilə minaların yeri aşkarlana və idarəetmə mərkəzine ötürürlə bilər. Aparatların üzərində olan qollar vasitəsilə minanın kabelini keşmək və ya partlatma atımı yerləşdirərək partlatmaq olar. Kabellə idarə olunan sualtı aparatlar hidrolik qolların vasitəsilə bir sıra əməliyyatlar yerinə yetirmək mümkündür, həmçinin, dalğıcıların enə bilmədiyi dərinliklərdə olan cisim və insan cəsədlərini suyun sahətinə çıxarılmışında effektivdir.

Kəşfiyyat və müşahidə tapşırıqlarını İSA-lar vasitəsilə icra etdikdə, zəruri olan sualtı və suüstü kəşfiyyat məlumatlarının aşkar olunması vacib deyil, yəni onlarda bu tapşırıqları yerinə yetirmək üçün müxtəlif daşıyıcılardan istifadə olunur.

İSA-ların gizlilik əmsali və aşkarlanma çətinliyinin olmaması, uzaq məsafədən uzun müddət tapşırıqların icra edilməsi və dayaz sularda istifadə imkanı onların əsas üstünlükleridir.

Bundan başqa, İSA mina əlcəhinə mübarizə (MƏM) fəaliyyətlərində insan riskini və maliiyyə xərclərini azaldaraq donanmalara strateji və əməliyyat dəstəyi təmin edə bilər.

Hal-hazırda mina haqqında məlumatların suüstü platformaya göndərilməsi ya rabitə vasitələrindən istifadə etməklə, ya da aparati su səthinə çıxarıraq optik yolla məlumatları platformaya göndərməklə icra edilir.

Sensor texnologiyasının inkişafı İSA-ları avtonom şəkildə su altında mina və mina sahələrinin aşkar olunması və zərərsizləşdirilməsi istiqamətində təxirəsalınmaz işlərin görülməsinə imkan yaradacaqdır [7].

Mövcud sualtı qayıq əleyhinə müdafiə vasitələri çox səmərəli olsa da, gələcəkdə insansız sualtı aparatların bu əməliyyatları yüksək səviyyədə icra edəcəyi ümidi vericidir. Bununla yanaşı, hava məkanının gizlinliyi təmin edilə bilmədiyi ərazilərdə İSA-lar ən münasib vasitə hesab edilə bilər.

Bundan başqa, sualtı qayıqın yerini bildirmədən transmissiya (pinger) vəzifəsini icra etməsindən istiqamətlənmiş arasdırmalar ABŞ tərəfindən aparılmışdır.

Açıq mənbələrin məlumatlarına əsasən xarici ölçələrin inventarında olan 77 sayıda insansız suüstü aparatların təyinatlarına nəzər saldıqda görərik ki, onların 23-ü müxtəlif tapşırıqları icra edə biləcək şəkildə dizayn edilib, qalanı isə çox funksiyalı aparatlardır və bir sıra tapşırıqları yerinə yetirə bilir [8].

Nümunə olaraq İsrailin "Rafael Advanced Defense Systems" şirkəti tərəfindən istehsal edilən "Protector ISA"-si sualtı qayıq və mina əleyhinə fəaliyyətlər, həmçinin, katerlərdən müdafiə tapşırıqları icra edə biləcək şəkildə dizayn edilmişdir [6].

PUA-ların döyüş qabiliyyəti və üstünlükleri. İstənilən hərbi planlaşdırma dəqiqlik aerokosmik xəritələr və məlumatlar olmadan mümkün deyil. Xəritəçkmə kimi vacib bir funksiyanın yerinə yetirilməsi PUA-ların istifadə spektrini daha da genişləndirdi [9].

Hərbi obyektlərin, relyesin, təbii manələrinin, boru kəmərlərinin, yüksək gərginlikli elektrik ötürücü xətlərinin, avtomobil və magistral yolların diaqnostik tədqiqi hərbi məsələlərin həlli zamanı daha daqiq əməliyyat planlaşdırılmasına imkan yaradır.

PUA-nın istifadəsi və saxlanması, pilotlu hava vasitələrinin analoji xərclərindən daha ucuzdur.

Hərbi yüklərin daşınmasında da dronlar müəyyən üstünlüyü malikdir, onlarla müəyyən yükü uzaq bir məsafəyə 30 dəqiqəyə çatdırıldığı halda, helikopterlə bu işə ən azı 2 saat vaxt sərf edilir.

Pilotlu təyyarələrin xüsusi enmə zolaqlarına ehtiyac olduğu halda, ən böyük PUA 500-600 metrik zolaqlara ənə bilir [10].

Texnika və texnologiya problemləri

Hal-hazırda dünyada üç milyondan çox dron istifadə olunur ki, bunun da təxminən 90 faizi hərbi məqsədlər üçündür.

Türkiyə 2018-ci il "Zeytun budağı" əməliyyatı zamanı PUA-larını Suriyanın Afrin şəhəri ətrafında 20 mil dərinlikdə bir buffer zonası yaradaraq, ABŞ tərəfindən dəstəklənən YPG qüvvələrini sisidirməq məqsədi ilə istifadə edib. Bununla birləşdə, İdlib kampaniyası ("Bahar Qalxanı" əməliyyatı) zamanı Türkiye ilk dəfə PUA-nı Rusiyanın dəstəklədiyi bölgəyə qarşı istifadə etdi [11].

2020-ci ilin sentyabr ayının 27-də başlayan Karabağ cəbhəsi boyunca gedən şiddetli toqquşmalar zamanı Azərbaycan Ordusu Ermənistanın silahlı qüvvələri üzərində müasir PUA-in döyüş qabiliyyətini nümayiş etdirdi.

Pilotluz ucuş aparatlarının inkişaf dinamikası. Karabağ uğrunda gedən 44 günlük döyüşlər gözlənilən nəticəni verdi.

Qeyd etmək lazımdır ki, Türkiyə və İsrail istehsalı olan PUA-ların bu döyüslərdəki üstünlükləri təcrübə olaraq nümayiş etdirildi. "Pantsir ovçu" adı ilə tanınan "Bayraktar TB-2"nin istehsalçlarının hazırladığı "Akıncı" qeyd olunan xüsusiyyətlərə malik olması nəzərdə tutulur [7].

Azərbaycanın xüsusi təyinatlı bölmələrini silah sistemi ilə gücləndirə biləcək hava vasitələrindən biri də İsrail tərəfindən satın alınan daha yüngül və sərfəli hesab olunan STM şirkətinin 1,9 Kq ağırlığında olan "Alpagu" sabit qanadlı kamikadze PUA-sıdır.

Qeyd edək ki, XXI əsrin əvvəllərində nə İsrail, nə də Amerika öz PUA texnologiyalarını Türkiye ilə bölməməsi Türkiyənin xeyrinə oldu.

NƏTİCƏ

Son zamanlar dünyanın müxtəlif ölkələrdən baş verən hərbi münaqışlarda PUA-lardan daha geniş istifadə olunması, onların digər pilotlu uçuş aparatlardan iqtisadi və taktiki baxımdan yüksək üstünlüyü malik olmalıdır, yəni bu növ silahlارın quruda və suda mühafizə və s. sahələrdə tətbiqi göstərir ki, inkişaf etmiş dövlətlər PUA-ların yeni modellərinin yaradılmasına və ya təkmilləşdirilməsinə böyük əhəmiyyət verir və bu sahəyə böyük maliyyə vəsaitləri qoyulur.

ƏDƏBİYYAT

1. Quliyev, Ə.M. Hərb elmində Azərbaycanın strateji maraqlarının müdafiəsi məsələləri / Ə.M.Quliyev, M.M. Rəşidov // AAHDM, Elmi əsərləri, XXIV buraxılışı, - Bakı:- 2015. – c. 5-12.
2. Future Operating Concept 2025. – Australian: Defence Force, - 2019. – 24 p.
3. <https://Tesla.jpg>. [Elektronik resource].
4. [https://ordu.az/pilotluz ucak](https://ordu.az/pilotluz_uçak). [Elektronik resource].
5. Michael, Future Weapons for Unmanned Combat Air Vehicles, USA, - 2008. – 27 p
6. <https://www.defenceturk.net>[Elektronik resource].
7. <https://ordu.az/az/news/129793>. [Elektronik resource].
8. <https://www.dergipark.tr/tr/pub/tihaf>[Elektronik resource].
9. Global Strategic Trends - Out to 2040, (Fourth Edition) – 2017. – 169 p.
10. <https://ordu.az/az/news/164379>. [Elektronik resource].
11. <https://haberturk.com/ekonomi/is.haber/1592304>. [Elektronik resource].

SUMMARY

Z.S.RASULOV, M.M.RASHIDOV, candidate of technical sciences;
M.A.GURBANOV

Azerbaijan Higher Military School named after Heydar Aliyev
E-mail: zakirrasulbeyli@gimail.com

APPLICATION OF UNMANNED AERIAL VEHICLES IN MODERN MILITARY
CONFLICTS

The article deals with the history of creation, combat capabilities and the dynamics of development of unmanned aerial vehicles in the near future which have performed high efficiency during combat operations in recent times.

Key words: unmanned aerial vehicles, drones, asymmetric method of warfare, multicopter, rotary screws, reconnaissance and surveillance, search and salvation, sensor technology.

РЕЗЮМЕ

РАСУЛОВ З.С., РАШИДОВ М.М., кандидат технических наук;
ГУРВАНОВ М.А.

Азербайджанское высшее военное училище имени Гейдара Алиева
Электронное письмо: zakirrasulbeyli@gimail.com

ПРИМЕНЕНИЕ БЕЗПИЛОТНЫХ ЛЕТАТЕЛЬНЫХ АППАРАТОВ
В СОВРЕМЕННЫХ ВОЕННЫХ КОНФЛИКТАХ

В статье анализируются существующие технико-экономические показатели, связанные с историей беспилотных летательных аппаратов, боевыми характеристиками и динамикой их развития в ближайшем будущем, которое в последние годы считается одним из наиболее эффективных средств современного боя.

Ключевые слова: беспилотная летательная аппаратура, дроны, ассиметричный метод ведения войны, мультикоптер, роторные винты, разведка и наблюдение, поиск и спасение, сенсорная технология.

Məqalə redaksiyaya daxil olmuşdur: 28.04.21